

**“Dünya dini liderlərinin II Bakı Sammiti bir da-ha birgə yaşayışın nümayişi üçün növbəti imkandır. Ölkəmizin siyasi tarixində dini inanc baxımından qarşıdurma və təqiblərlə bağlı utancverici səhifələr yoxdur. Ölkəmiz dini harmoniyanın mərkəzi kimi özünü təsdiq edib”. SIA-nın xəbərinə görə, bunu Dini Qurumlarda İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dünya Dini Liderlərinin II Bakı Sammitində plenar iclasda çıxış edərək deyib.**

O bildirib ki, Ulu Önder Heydər Əliyevin müyyəyen etdiyi siyasi xətt, Şeyxüllislam Allahşükür Paşa-zadənin bu istiqamətdə tutuduğu mövqə çox böyük əhəmiyyət kəsb edib: “Prezident İlham Əliyevin Şeyx həzretlərinin 70 illik yubileyi və fəaliyyətinin 40 illi ilə bağlı sə-rəncamı onun bütün həyatı boyu milli həmrəyliyin bərqərar olunması istiqamətdində səmərəli fəaliyyəti, ölkə həqiqətlərinin dünyaya çatdırılması istiqamətdində fəaliyyətə verilen qiymətin göstəricisidir”. Onun sözlerine görə, insanlar dinindən asılı olmayıraq bir planetdə yaşamağa məhkumduurlar:



“Təcrübə göstərir ki, qlobal dünyada multikulturalizmin və tolerantlılığın alternativi yoxdur. Tarix boyunca Azərbaycan ərazilərində yəhudilik, zərdüştlük, eləcə də İslam dinin olması və bu dinlərə məxsus nümayəndərinin yaşaması ölkəmizin tolerant olduğunu sübut edir.

M. Qurbanlı qeyd edib ki, Müsselman Şərqində ilk demokratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizde xristian, yəhudilər müsəlmanlar, eləcə də digər dinlərə etiqad edən insanların vicdan azadlığı sayesində bərabərliyə eməl edilib: “Sovet rejimi Azərbaycanda zaman-zaman dinlər arasında nifaq salmağa çəlmişə da, ölkəmizdə müxtəlif dinlərə məxsus insanlar öz adət-ənənə-

lərini, qonşuluq, həmrəylik dostluq münasibətlərini yaşadaraq bu günde gətirib çıxara biliblər. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi məhz Ulu Öndərin adı ilə bağlıdır. Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra dövlət-din münasibətləri daha da möhkəmlənilər. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rehbərliyi ilə dövlət-din münasibətləri uğurla və sürətlə irəliləyir. Ölkəmizdə Multikulturalizm Mərkəzinin açılması, İlahiyat institutunun yaradılması mənəvi dəyərlərin qorunması istiqamətində atılan önemli addımlardandır”.

Komitə sədri söyləyib ki, ölkəmizin 96 faizini müsəlmanlar təşkil etse də, digər dini konfensialar da azad sərbəst şəkildə fəaliyyət göstərir: “Onlara öz dini ayinlərini həyata keçirmək imkanları yaradılıb. Ümummilli lliderin əsasını qoymuş din siyaseti layiqli şəkildə heydər Əliyev Fondunun prezidenti, Birinci-vitse prezident tərəfindən davam etdirilir. Məscidlərin, kilsələrin sineqoqların tikintisi və ya təmiri məsələsinə xüsusi önem verilir”.

# Mübariz Qurbanlı: “Ölkəmiz dini harmoniyanın mərkəzi kimi özünü təsdiq edib”

M.Qurbanlı əlavə edib ki, Azərbaycanın 20 faiz torpaqları iğal altında, 1 milyondan çox insan qəçqın və məcburi köçküñ düşməsinə baxmayaqaraq ölkəmizdə heç zaman digər dinlərin nümayəndələrinə qarşı ayrı-seçkilik edilməyib: “Ermənilər tarixi Azərbaycan torpaqlarında toponimləri dəyişmək və oradakı dini abidələri özüñkü-

laşdırırmak siyaseti həyata keçirir. BMT Təhlükəsizlik Şurası tərəfindən ölkəmizin ərazi bütövlüyü ilə bağlı 4 qətnamə qəbul edilərək, erməni silahlı qüvvələrin işğal olmuş torpaqlarından qeyd-şərtsiz əxarılması tələb olunsa da, Ermənistən bunu əməl etmir”.

Nailə Məhərrəmova

## Problemlı kreditlərin həlli ilə bağlı Fərman çərçivəsində banklara 633 milyon manat daxil olub

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemlı kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı çərçivəsində sentyabrın 30-na banklara 633 milyon manat həcmində vəsait daxil olub. Maliyyə Bazarlarına Nəzarət Palatasından AZƏRTAC-a bildirilib ki, davam edən restrukturizasiya prosesi ilə əlavə vəsaitlərin de daxil olması gözlənilir. Akkumulyasiya olunmuş likvid aktivlərin real iqtisadiyyata yönəlməsinin süretləndirilməsi məqsədile hər bir bank üzrə ayrılıqda strategiya hazırlanıb. Strategiya əsasında ayrılacaq vəsaitlərin 58 faizi KOS-lara, 23 faizi mikro, 19 faizi isə iri sahibkarlıq subyektlərinə ayrılması nəzərdə tutulub.

